

Özünəməxsus adət-ənənələri, gözəl mətbəxi ve qonaqpərvər insanları olan Şəki turistlərin ən çox səfər etdiyi regionlarından biridir. Son illər müxtəlif beynəlxalq tədbirlərə, festivallara ev sahibliyi edən, bu il TÜRKSOY tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilən qədim şəhərdə mədəni mirasının qorunması istiqamətində de mühüm addımlar atılır, tarix abidələr təmir-bərpa olunur.

Yanvarın 19-da Prezident İlham Əliyevin imzaladığı "Şəki şəhərin tarixi hissəsinin qorunması haqqında" sərəncam bu işlərin miyəsini daha da artıracaq.

Sərəncama əsasən, Şəkinin qədim hissəsini ehətədən "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu 1967-ci ilde yaradılıb. Ərazidə yerləşen, qeydiyyatdan keçmiş 25 dünya, ölkə və yerli əhəmiyyətli tarixi memarlıq, arxeoloji, xatire və s. abidələr var. Buradakı məscidlər, karvansaralar, sənətkarlıq emalatxanaları, muzeylər, şəxsi mülklər, ipek fabriki, tütün maxorka fabriki, ticarət dükənləri və digər tarixi tikillilər əhəmiyyətli qorunmaqdadır.

Qoruq ərazisində yerləşən, XVIII esr milli memarlığımızın bənzərsiz nümunəsi olan Şəki Xan sarayı şəhəre ayaq basan qonaqların ziyaret etdikləri ilk məkandır. Yaşı 250-ni öten tikili möhtəşəmliyi ile görənləri heyran edir. Saray 1762-ci ilde Şəki hakimi Məhəmməd Hüseyn xanın dövründə işşa-

camda şəhərin təbii landşaftının qorunması və yaşıllaşdırılması da nəzərdə tutulur.

Qoruq ərazisindəki tarixi tikillilər

Şəkinin qədim hissəsini ehətədən "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu 1967-ci ilde yaradılıb. Ərazidə yerləşen, qeydiyyatdan keçmiş 25 dünya, ölkə və yerli əhəmiyyətli tarixi memarlıq, arxeoloji, xatire və s. abidələr var. Buradakı məscidlər, karvansaralar, sənətkarlıq emalatxanaları, muzeylər, şəxsi mülklər, ipek fabriki, tütün maxorka fabriki, ticarət dükənləri və digər tarixi tikillilər əhəmiyyətli qorunmaqdadır.

Qoruq ərazisində yerləşən, XVIII esr milli memarlığımızın bənzərsiz nümunəsi olan Şəki Xan sarayı şəhəre ayaq basan qonaqların ziyaret etdikləri ilk məkandır. Yaşı 250-ni öten tikili möhtəşəmliyi ile görənləri heyran edir. Saray 1762-ci ilde Şəki hakimi Məhəmməd Hüseyn xanın dövründə işşa-


olunub. 2 mərtəbədən, 6 otaqdan, 4 dehlizdən, 2 güzgülü eyvandan ibarət sarayın mərtəbələri eyni quruluşludur: mərkəzdə böyük salon və salonun hər iki mərtəbesindəki dəhlizlərə bitişik yan otaqlar. Birinci mərtəbənin divanxana otağındaki tavanı taxta parçalarından həndəsi figur şəklində hazırlanıb. Onların birləşdirilməsində yapışqan və ya mismardan istifadə olunmayıb.

Saray memarlıq üslubuna görə Azərbaycan rəssamlıq və xalq tətbiqi sənətinin nadir incilərindən hesab olunur. Onun divarları müxtəlif mövzulu rəsmərlər bəzədilib. Nizami Gəncəvinin poemalarının motivləri əsasında çəkilmiş şəkillər, ov və döyüş səhnələri, təbət və müxtəlif ornamentlərlə zəngin rəsmələr sarayın cazibəsini daha da artırır.

Orta əsrlərdə ticarət yollarının üzərində yerləşən ölkəmizdə uzaq əllerden gələn karvanlar üçün xüsusi tikillilər - karvansaralar inşa edildi. Həmin dövrde ticarətin geniş yayıldığı Şəkide tikilmiş beş karvansaradan ikisi günümüze qədər gelib çatıb. Bunlar "Yuxarı Karvansara" və "Aşağı Karvansara"dır. Orta əsrlərdə tacirlərin mehmanxana kimi istifadə etdikləri məkanlar bu gün qədim şəhəre üz tutan turistlərdə böyük maraq doğurur.

Dini məkanlar

Şəki özünün dini məkanları ilə də məşhurdur. Belə abidələrdən biri de XVIII esrde inşa olunan Giləlli məscidiidir. Sade yaşayış evlərinə məxsus ənənəvi Şəki memarlıq üslubunda tikilən məscid uzun müddət baxımsız qaldığından qəzali vəziyyətə düşüb və bərpa etmək mümkün olmayıb. Məscidin yalnız minarəsi bu güne kimi qelib çatıb.



Şəkide daha bir dini məkan Hacı Çeləbi xan tərəfindən XVIII esrin ortalarında tikdirilmiş və onun şərəfinə adlandırılan "Xan məscidi"dir. Məscidin tikintisində yerli inşaat materiallarından - çay daşından, bısmiş kərpicdən, əhəngdən, kırəmitdən, palid, fistiq, qovaq ağaclarından istifadə edilib.

Məscidin yaxınlığında üstündə yüksək ustalıqla işlənən, oyma naşıxlarda bəzədilən qəbirüstü daşlar olan qəbiristanlıq yerləşir. Burada Şəki xanları, onların ailə üzvləri və yaxın adamları dəfn edildiyindən "Xan qəbiristanlığı" adlanır.

Qoruq ərazisində Cümə məscidi, Ömer Əfəndi məscidindən başqa məhəllə məscidləri də qorunub saxlanılır.

Muzeylər

Şəki öz muzeyləri ilə də ziyrətçilərin diqqətini cəlb edir. Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Mirzə Fətəli Axundzadə, Rəşid bey Əfəndiyev və Sabit Rehmanın ev-muzeyləri də "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşir.

1985-ci ildən fəaliyyət göstərən Xalq Tətbiqi Sənəti Muzeyi qədim albanlardan yadigar qalan "Dairəvi məbəd"de yerləşir.

Muzey binasının tarixi haqqında müxtəlif mülahizələr var. Məbədin ilkin formasının VIII esrə qədər tikildiyi güman edilir. Burada dəfələrə temir-bərpa işləri aparılıb. Şəki xanlığı çar Rusiyası tərəfindən işgal edildikdən sonra "Dairəvi məbəd"de konstruktiv deyişikliklər edilərək rus əsgərləri tərəfindən kilsə kimi istifadə olunub. Hazırda muzeyde Şəkinin tanınmış sənətkarları haqqında məlumatlar və tətbiqi sənət nümunələri nümayiş etdirilir.

Orta əsər memarlığının yadigarları olan Ağvanlar, Yeraltı hamam, "Şəkixanovların evi" de qoruq ərazisində yerləşir. Arxeoloji abidələr yaralı yaralı "Saxsı su kəməri" də unikal nümunələrdəndir.

Onu da qeyd edək ki, Şəkinin tarixi hissəsi Şəki Xan sarayı ilə birlikdə UNESCO-nun "Ümumdünya İrsinin İlkin Siyahısı"nda yer alıb.